



Azərbaycan Respublikası adından

## QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5350/2022

16.09.2022

## ALİ MƏHKƏMƏ

## QƏRARDAD

### *(kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında)*

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə,

Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2286/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək,

## MÜƏYYƏN ETDİ:

İddiaçı X (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin 2(104)-2286/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir.

Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığı üçün kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.

Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.1-ci və 135.2-ci maddələrinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir.

Həmin Məcəllənin 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

MPM-nin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixli məktubla Ayişə Abdıyevanın işdə olan rəsmi ünvanına – Göygöl rayonu Mollacəlilli kəndinə göndərilmişdir. SS750598943AZ kodlu poçt göndərişinin verilməsi haqqında xəbərnəmədən (səh.255) görünür ki, qətnamə 01 oktyabr 2021-ci il tarixdə həmin ünvanda imza edilməklə rəsmi qaydada alınmışdır. Hazırkı kassasiya şikayəti isə Gəncə Apellyasiya Məhkəməsinə xx.xx.2022-ci ildə daxil olmuşdur.

İşdən o da görünür ki, iddiaçı, 17 may 2022-ci il tarixində ərizə təqdim edərək bir ildən çoxdur ki, Göygöl rayonu, Mollacəlilli kəndində yaşamadığını bildirmiş və apellyasiya instansiyası məhkəməsinin 21 iyul 2021-ci il tarixli qətnaməsinin ünvan 2 ünvanına

göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamənin surətini təkrarən ərizədə qeyd olunmuş ünvana göndərmişdir. Kassator bildirir ki, qətnaməni 08 iyun 2022-ci ildə almışdır.

MPM-nin 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

Buna baxmayaraq apellyasiya məhkəməsi yuxarıda qeyd olunan prosessual hüquq normaları baxımından kassator tərəfindən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət vermədən şikayəti kassasiya məhkəməsinə göndərmişdir.

Halbuki, MPM-nin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

MPM-nin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.

Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, yuxarıda göstərilən halların araşdırılmaqla şikayətin mümkünlüyünün yenidən müzakirə edilməsi və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul olunması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərməlidir.

Göstərilənlərə əsasən, MPM-in 408.1.1, 408.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

### **QƏRARA ALDI:**

Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2286/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli qətnaməsindən X verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş həmin məhkəməyə qaytarılsın.